



# QARABAĞ DƏRDİMİZƏ MƏLHƏM "QARABAĞ"

Təxminan iki ay önce sosial mediyada paylaşılmış bir xəbar Azərbaycan xalqına, futbol ictimaiyyatına və dünyadakı bütün dostlarımıza olduqca kövrək, duygular anlar yaşıdı: "Qarabağ"ın haitili futbolçusu Vild-Donald Gerye Polşaya yollanaraq ağır xəstəlikdən dünyasını dayışan qızının qəbirini ziyarət edir, övladının məzəri üstüne "Qarabağ"da gəndiyyi formasını sarır...

Şəkla baxıram: köynün üzərində "Qarabağ" sözü aydın sezilir; günun torpaqda uyuyan körpə vücudə hansı təsir göstərdiyini deyənilməsək də, Azərbaycan insanı kimi canımızın isındıyını, ruhumuzun pərvəzəndiliyini hiss edirik...

22 noyabr 2017-ci il. "Qarabağ" Çempionlar Liqasının 5-ci turu çərçivəsində Bakı Olimpiya Stadionunda İngiltərinin "Çelsi" klubu ilə görüşür. Matç 60 mindən çox azarkeş izləyir. 19-cu daqiqədə sanki marja yatıb fürsət gözləyən baş hakim əsassız şəkildə Raşad Sadıqova qırmızı vərəqə göstərir və ağdamlarının qapısına 11 metrlik carıma zərbəsi tayin edir. Əslində, futbol mütəxəssisləri da təsdiqləyər ki, kapitanın rəqib hücumçuya kobud müdaxiləsi qeydə alınısa belə, eyni vaxtda iki caza olmamalıdır: penaltı verilbsa, futbolçunu meydandan kanarlaşdırmağa lüzum qalmır. Amma çifayada! "Ürəyi soyumayan" Manuel de Souza bir qədər sonra yenə də 11 metrlik zərbə nöqtəsini göstərir...

Oyuna böyük həvəs və azmla başlayıb rəqibin qapısı ağzında çoxsaylı təhlükəli vəziyyətlər yaranın, hətta bir topu qapı dirayına dayıb qaydan doğma komandamız azlıqda qaldığından, an asası işa ədalatsız münasibətdən özüna galə bilənməyərək 0:4 hesabı ilə uduzur.

Azərbaycanlı Avropanın ən nüfuzlu klublararası turnirində uğurla təmsil edən "Qarabağ" dekabrın 6-da İtaliyada "Roma"ya minimal fərqlə (0:1) mağlub olaraq Çempionlar Liqasında mübarizəsini da-yandırdı.

Bu ona, daha doğrusu, biza qarşı sərgilənən iki mönəsabatların gətirib çıxardığı mantıqi nəticə idi.

Masalanın başqa heyratımız tərəfi isə portuqaliyalı referinin fealiyyətinin dayarlıdırılməsidir. Yani Manuel de Souza baradə obyektiv ölçü zərərçəkənlərin tərəfində çəkilmiş əsərlərini nisbatan yumşalda, Avropa futbol elitasına inamsızlığı aradan qaldıra bilar, iki standartların idmanı sırayı şübhələrini möhkəmlənməyə qoy-mazdı. Lakin bu dəfə də möcüza baş vermedi: qarşılaşmanın cəxiyalı hakim-inspektoru Miroslav Tulerin fit sahibinin işini 8,4 balla – yüksək qiymətləndirdi (?!).

Hədəsən sarsıldıq, səmaya yüksələn ruhumuz qanadı qırılan quş kimi yerə çırplıdı...





İdmanın bir siyaset olması yeni keşf deyil – Avropanın, Latin Amerikanının mədəniyyətde, iqtisadiyyatda, beynəlxalq siyasetdə nəzərəcəpcaq uğura imza atmayan bir çox ölkələri özlerini idmanın, konkret futbolla təqdim edə və böyük şöhrət qazanı bilib. Həmin qələbələr onlara sülhsevər imicla yanaşı, çoxlu pullar da qazandırıb.

Amma idmanda iki siyasetin yüründülməsi, haqqın nəhaqqına qurban verilməsi, sovet imperiyasının əsərəndən qurtulmuş müstəqillik əldə etmiş kiçik ölkənin komandasına qarşı öyeg münasibat son illərin ab-havasından qaynaqlanır. Bəlkə də indi rastlaşdırılmışdan bəzə belə gelir.

"Qarabağ" təkəf futbol klubu deyil, işgaldəki ərazilərimizin adını daşıyan və yaşadan, noñki bize, elə dünyaya da tez-tez xatiridən unudulmamışa qoymayan rupordur; konkret şəkildə təcavüza uğrayan Ağdamımızın temsilcisiidir. Əsrin dördə biri qədər yadlar əlində qalan Qarabağ dərdimi malhəmdir, torpaq itkişindən doğulan kədərimizin şərķidir, acılarımıza təsəllidir. Ən başlıcası isə məlumat daşıyıcısıdır, ətrafımıza çəkilən informasiya blokadmasını yaran peykirdir, mütəraqqi ictimaiyyəti silkələyib oyadan, maraqlanıran, mürtəcə qıvvatları canına qorxu salan, yuxusunu ərşə çəkən bir sədədir, haraydır...

**“Bu illər ərzində öz sevimli futbolçularının oyununu izleyən milyonlarda əcnəbi azarkeş bəs rəqibin kim olduğunu öyrənməkdən ötrü internet resurslarında "Qarabağ" yazısını axtarıb, aparır, xəritələrə, kartotekalara, digər xəber bazalarına nəzar salırı. O zaman Azərbaycanın Ermənistən tərəfindən ilhaqa maruz qalan əraziləri – Qarabağ və bitişik rayonlar barədə əsl həqiqətlər ortaya çıxırıd.”**

Tərəqqipərvər dünya yalnız təcavüzkarı və ona dəstək verənləri yox, Xocalı, Daşaltı, Kərkicahən faciələrinə obyektiv siyasi qiymət

vermeyənləri, münaqışının həlli ilə məşğul olan beynəlxalq təsisatları – ATƏT-in Minsk qrupunu suçlaysı, uzun illərdir dörd qətnaməsinin hayata keçirilməsinə cəhd göstərməyen BMT-ni qayındırı.

Bax ele buna görə də "Qarabağ"ın nailiyyətləri – qısa müddədə xeyli irəliləməsi, nüfuzlu yarışlarda yerlərə, mükafatlarla layiq görülməsi, geniş küttələrin məhabəbatına sahib çıxması böyük qış-qançlıqlar yaradırı. Və həmin səbəblərdən de sevimli klubumuzun UEFA turnirlərində zəfer yürüşünü dönya futbol rəsmiləri həzm edə bilməzdil, etmədilər dəl..

Əksər beynəlxalq təşkilatların, güclər mərkəzlərinin 25 ildən artıqdır ki, "münaqış" ifadəsi ilə torpaqlarımızın işğalını mübahisəli arazi kimi qələmə verərək guya ermənilərin öz müqəddərlərini təyin etmə prinsipində çıxışlarını əsas getirməklə dünyada yanlış fikir formalasdırmağa cəhd göstərmələri danılmasız həqiqatlardandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xəritədə Ermənistən adlı dövlətin artıq mövcudluğunu və Qarabağda ikinçi erməni dövlətinin qurulmasına imkan verilməyəcəyini dəfələrə qətiyyətli şəkildə bəyan edib. Amma bədmən ermənilər və onların xarici havadaları azığın niyyətlərin reallaşdırmaq üçün dəridən-qabıqdan çıxır, bütün alçaq variantlara gedir, terrorçu qruplaşmalarla işbirliyi qurur, hətta dövlət səviyyəsində belə terrordan, təxribatdan çekinmirlər. Dəfələrə müxtəlif bəhənalərlə danışlıqlardan boyun qarışmış, parlament, sadıq və deputatların güllebarları və digər qətlamlarla masa üzərinə qoyulmuş münaqışının tənzimlənəsi müqavilələrinin imzalanmasına taxira salmışlar.

2014-cü ilin 14 iyunundan AŞ PA-də start götürən bir proses neçə da yaşıl meydanda baş verən hadisələrə, "Qarabağ" – "Çəls" qarşılaşmasına bənzeyir: Azərbaycan nümayəndə heyəti digər deputatların da imzası ilə AŞ PA katibliyinə "Azərbaycanın Dağılıq Qarabağ və işğal edilmiş digər ərazilərinə gərginləyin artması" adlı qətnama layihəsi təqdim etmişdi. Qətnamə layihəsindəki "Azərbaycanın Dağılıq Qarabağ və digər ərazilərinin işğali" ifadəsi rəsmi sənədlərdə ilk dəfə işlədilirdi. Həmin səbəbdən AŞ PA-nın Siyasi Komitəsində, bürroda və sessiyada bu qətnaməyə mərəzəçinin təyin edilməsi üçün kəskin mübarizə gedti. Mübarizənin əsas illəti qətnamə layihəsinin "Azərbaycanın Dağılıq Qarabağ və işğal edilmiş digər ərazilərinə gərginləyin artması" şeklinde adlandırılmışdı. Belə ki, bu ad faktik olaraq erməniləri və Ermənistən dövlətinin uzunmüddətli işğalçı siyasetini puç edirdi. Erməni lobisiinin çağırışına əsasən, guya Qarabağ problemi ilə məşğul olan ATƏT-in Minsk qrupu, güclər markazları, bütün beynəlxalq təşkilatlar və QHT-lər, Türkiye istisna 45 AŞ ölkəsi dən amilini əsas tutaraq məruzəçinin qarşısının alınması üçün birləşdi. Xristian dünyasının tanınmış siyasetçiləri, dövlət məmərləri, din, mədəniyyət və incəsanət xadimləri, müğənnilər, hatta idmançılar da öz in qardaşları olan ermənilər, işğalçı dövlətə kömək üçün ayaq qalxdılar. Neticədə İlyamran davam edən mübarizəyə, komitədə və bürroda mərəzəçinin təsdiqi uğradıqda çalışmalarda qalib gəlməyimizə baxmayaraq AŞ PA-nın 26 yanvar 2016-cı il tarixli qış sessiyasında məruzə 4 səs fərqi ilə (66 səs lehina, 70 səs əleyhima, 45 səs təbərə) qəbul edildi.

Bu ilginc hadisə – demokratianın "fontan vurdugu" cılıçraq-



İş saraylarında yaşıl örtük üzerinde baş verenler arasında aparılan paraleller acı gerçekliklərin ortaya çıxmamasına şərait yaratır. Yuxarıda qeyd etdiyim kimi, "Qarabağ" yüksəldikcə milyonlarda insan Qarabağın Azərbaycanın tarixi ayrılmaz hissəsi olduğu həqiqətlərinə vəfi olur. Beynəlxalq idman elitasiının bəzi nümayandaları isə 30 il onca erməni lobbyisinin gözqəmsidən bəriyantlar, digər bahalı hədiyyələrlə alə aldıgi Mişa-Raisa cütüyündən təfəkkür və nəfsəcə elə də forqlənmirlər. Gizli deyil ki, futbolumuza qarşı sərgilənən qərəzli mövqə də ermeniparəst mərkəzələr tərəfindən verilmiş siyasi sıfariş idi – "Qarabağ"ın dayandırılması üçün məqsədli plan qurulmuşdu. Son 3 oyundan nəzərə çarpan ədalətsizliklər həmin çirkin strategiyanın tərkib hissəsi sayılmalıdır. Güclülərdən Pedro Enrique və Dino Ndlovun qızılı rəvəqə alıb iki matç buraxılmamaları, son ev oyundan Rəşad Sadıqovun meydandan qovulması və iki dəfə 11 metrik cərimə zərbəsi deyilənlərə bariz nümunədir. Nəticədə perspektivlər bi komanda haqq etdiyi yarışmadan kənarlaşdırıldı və yeni pillələr uğrunda mübarizə aparmaq şansını itirdi.

**"Bütün bunları təkəcə biz demirik – adıçəkilən görüşən-rəsi İngiltərə matbuati baş hakim Manuel de Souzanın rüsvayçılarından yazar, "Celsi"yə belə köməyin lazımlı olmadığını bildirirdi. Özleri de fərginə varmadan çox inca mattəbə toxunub ingilis həmkarlarınım..."**

Idmandan minlərlə alınmış-satılan oyunlar, karyera, yaxud "şirinlik" müqabilində konkret qərar verilməsi faktları mövcuddur. Nəzərə alsaq ki rəqibimiz onusuz da güclüdür, heç-heçəyə belə növbəti mərhələyə vəsiqəni təmin edir və hakimin canfaşanlığında ehtiyacı yoxdur, deməli, söhbətin idman kontekstində çıxaraq siyasi axara düşməsi bir daha təsdiqlənir. Həla o zaman ziyanlarımızın və idman şərhçilərinizin vurğuladığı kimi, bu, dünya miyunasında məşhur "Celsi" klubunun "Qarabağ" üzərində qaləbəsi yox, nifrat və kin-küdürü

dolu hakimin qərəzinin nəticəsi idi. Bu siyasiləşmiş məglubiyət "Qarabağ" klubunun zəifliyi deyil, erməni təsirinə düşməsə bəzi avropa klublarının riyakarlığıdır!

Sonda bir sevindirici xəbəri "Mədəniyyət.AZ"ın oxucuları ilə böülüşmək istəyirəm: bir neçə gün önce "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilin ən yaxşı məşqçisi seçildi. Jurnalıstlar arasında keçirilən ənənəvi sorğuda 74 matbuat orqanından 79 jurnalist iştirak edib, 77 səs toplayan Q.Qurbanov 8-ci dəfə bu titula layiq görürlüb.

Qurban Qurbanov 2017-ci ilde "Qarabağ"a ardıcıl 4-cü dəfə Azərbaycan çempionluğunu, 3-cü dəfə Azərbaycan kubokunu qazandırib. "Qarabağ" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasının əgrup mərhələsinə vəsiqə elədə edib. "Köhlən atlar" grup mərhələsində Madrid "Atletiko"su ilə qarşılaşmalarında 2 xal qazanıb.

Ədəbiyyatda belə bir deyim var: kiçik xalqların böyük ədəbiyyatı olmur – fikir dəha çox əsərlərin dünya miyunasına çıxmaması, nüfuzlu ödüllərdən, "Nobel" mükafatından kanarda qalmاق zəminində işlədiril. Bunu idməna da aid etmək olarmı?.. İstəməzdim. Əvvələ, müyyəyen əsəb gərginliyi, ruhi sərsinti halında dila gətirildiyinə və ucuz təsaliyyə bənzədiyinə görə. Belə təsəllülörlərə mənfi psixoloji aura aşılır, insanın mübarizə özミニ qırır, onu global proseslərdən tacrid durumunda saxlayır. Mənim xalqımızın böyük xalqıdır və inkişaf yoldundadır, vaxt gələcək, bütün tələyiklə problemlərimiz həllini tapacaq, Azərbaycan dünənin inkişaf etmiş ölkələrləriyle bir cərgədə addimlayacaq. O zaman futbulla bağlı müşkülətlərimizə – əcnəbi oyunçu transferinə, qərəzli mövqelərə, ikili standartlara da son qoyalacaq. İşğaldan azad olunmuş Xankəndində keçiriləcək dünya və Avropa səviyyəli futbol çempionatlarında yığma komandamız, yaxud "Qarabağ" kubokları Azərbaycana qazandıracaq! ♦

Qurban Məmmədov